

# "Bir ovuc torpaq da vətəndi..."

**H**al-hazırda doğulub boyabaşa çatlığı doğma İsmayıllı rayonundan çox-çox uzaqlarda – dost ölkə olan İsraildə yaşıyib-yaradan şair Vaqif Əliyevin "Ölməyə qoymayaq ilk məhəbbəti" adlı şeirlər kitabıni oxuyarkən yeni nəşrə maraqlı öz söz yazan professor, Dövlət mükafatı laureatı N Şəmsizadənin bir fikri mənim qənaətimlə həməhəng oldu ki, doğrudan da onun şeirlərinin dil aydınlığını, təbii səslənişinə uzun illərin vətən ayrılığı heç bir kölgə salmayıb.

Doğma dildə yazdığı şeirlərin tanış nəfəsi onu heç bir yanlışlığa aparmayıb. Hər bir əli qələm tutan söz adamı, ya elə sadə bir vətəndaş, eyni zamanda dünyadaş kimi Vaqif Əliyev de gözəl bir isteyin dilməncidir ki, dünyaya hər gələnin günü xoş olsun, heç kəs ömrünü çətinliklər içinde keçirməsin, həmişə dünyada sülh, əmin-amanlıq yaşasın, insanlar sevincək olsun.

Ön sözdə də deyildiyi kimi, Vaqif Əliyevin şeirlərinin az qala hər misrasından bənövşə kimi kövrək, həyalı, öz ilkinliyinə vəfali bir körpə təbəssümü boyanır. Ele bil şair az qala hər misrasından, hər sətrindən boylanıb deyir ki, "Zərif kəpənəyəm, çıxmışam yola, sən Allah, toxunma qanadlarıma" (Qerib Mehdi).

Vaqifin şair təbəssümü bütün məqamlarda oxucunu dəfolunmaz bir qüvvəyle özünə doğru çekir, onunla əbədi bir an həmsəhəbat olur. Şair məhz bu şeirlərin şirin dili ilə uzaq İsraildə doğma Azərbaycan, eləcə də İsmayıllı rayonu, əsrərəngiz Lahic, Basqal kəndləri, baş şəhərimiz Bakı haqqında, ölkəmizin bənzərsiz təbiət gözəllikləri bərəsində unudulmaz xatirələrini dile getirir, bu səmimi misraların araçılığı ilə özümüzü özümüzə bir daha tanıdır. "Səni duymaq üçün vətən torpağı, qoyundan kənara çıxmamışım" həqiqə-

ti Vaqif Əliyevin yeni şeirlər kitabının bütün məhiyyətini özündə ehtiva edir. Ön söz müəllifi dərin bir səmimiyyətlə qeyd edir ki, Vaqif Əliyev uzaq və dost İsraildə Azərbaycan dilində yazüb-yaratması, Azərbaycan ədəbiyyatını, mədəniyyətini təmənnəsiz olaraq təbliğ etməsi ilə xoşbəxtidir.

Vaqif Əliyev şəxsi məziyyətləri ve səmimi şeirləri ilə bir vaxt doğulub boyabaşa çatlığı İsmayıllı torpağının bənzərsiz əzəlliklərini dənə-dənə ifade edir. O, öz doğulduğu torpağa bənzəyir. V Əliyevin bütövlükde öz şeirlərindən görünə bilməsi çox dəqiq ədəbiyyatşünas-tənqidçi qənaətidi. Onun şeirləri hər bir Azərbaycan insanını bir bayraqın altında birləşməyə, bir amal uğrunda mübarizə aparmağa səsləyir, gənumüzün, ayırmızın uğurlu olmasına dileyir. İnsanın nə əkerse onu biçməsi həqiqəti Vaqifin şeirlərinin bətnindən ilmə-ilmə keçir. Tək qanadla hər hansı quşun uçmaq istəyinin bir xəyal olması həqiqəti Vaqifin misralarının ayrı-ayrı məqamlarından özünü bütün dünyagörmüşüy ilə göstərir. Vaqif ilk növbədə müşahidələrinin, təmənnəsizliyinin şairidir. Torpaqdan güc alanın daim ucalması reallığı Vaqifin şeirlərinin boynuna biçilib.

Kitaba yazılın qısa və maraqlı ön sözdə misal çəkilən şeirdə oxuyuruq: "Gözəlləşər dünyamız – qızlar bənövşə olsa" deyimi, müşahidəsi ilə ömür, həyat və sevgi arası düşüncələrimizə ortaqla Vaqif Əliyevin poetik yaddaşı yaşıanmış xatirələrə, bu xatirələrin bir-başa bağlı olduğu boynubükələrə bənövşələrə, axar suya bənzər yar baxışına, milli adət-ənənələrə çox simsar, doğmaların doğmasıdır".

Dünyanın tərsinə gedən işlərinə yenilmez şair-vətəndaş etirazını mə-



qamında bildirməyi bacaran bir qələm adamı kimi Vaqif Əliyev öz şeirlərində insanlığın mənəvi kamilliyyə aparan yolunu sonsuz bir ehtiramla vəsf edir. Birmənalı olaraq bildirir ki, vətən, yurd sevgisi hər bir insanın qəlbində esl vətəndaşlıq meyari olmalıdır. İnkışafının, sosial problemlərinin hər məqamında öz övladını, vətəndaşını səsləyən vətən torpağının hər bir qarşı Vaqifin şeirlərində əziz-əziz terənnüm olunur. O, qürbətdə çəkilən vətən qəmini bütün həsrətlərin başı, üstünü hesab edir.

V Əliyev balaca, kiçikyاشlı oxucuları da unutmur. Uşaq şeirlərinin başlıca məziiyyəti ondan ibarətdir ki, o, kiçik yaşlı oxucuların öz dili ilə danişmağı bacarıır. Uşaq şeirlərində onun dili son dərəcə yiğcam, ləkonik və sadə-

dir. İlk növbədə də bu şeirlər uşaqlar üçün anlaşıqlı və yaddaşalandır:

Məsələn, dəcəl Dadaşın dəcəlliyyini V.Əliyev bu cür, xüsusi bir oynaqlı və yaddaşalanlıqla oxucuya çatdırır:

*Dəcəl Dadaş  
Dəmir damı daşladı.  
Demək Dadaş  
Dəliliyə başlandı...*

Və yaxud:

*Qara qarı yumrulayıb  
Qarşidakı qardaşına  
qar atdı.  
Qardaşı da qamarlayıb  
qarla onun  
üz-gözünü qaraltdı.*


Bir başqa nümunəyə nəzər salaq:

*Qulu qara qazanı  
qalayçıya gətirdi.  
Qalayçı da qalayıyla  
O qazanın  
qarasını itirdi.*

Göründüyü kimi, V.Əliyev öz şair müşahidəsi və orijinal deyim tərzi ilə baş-başa yazüb-yaratmaqdadi. O, doğma yerləri səmimi bir etirafla "hər gece yuxuda görüşürük biz" deyə yad edir, anı və bu həsrətini şeirin dili ovutmağa can atır. "Mənimcün ayrılıq ölüm-dən betər" qəmini xüsusi bir şair ovqatı ilə yaşayır. Şair dotsu Musa Ələkbərliyə xıtabən yazar:

*Bu gələn həmin ciğir,  
Yol da ki, həmin yolsa...  
Deyirəm ki, ay Musa,  
Gözəlləşər dünyamız  
Qızlar bənövşə olsa...*

Təkcə qızların yox, bu qloballaşan, get-gedə iqtisadi dəyərləri, mənəvi dəyərlərini üstələyən dünyamızda hər kəs bir bənövşə boyunca kövrəklişsə, gözəllik, vəfa, tarix önündə titrək nənəyə dönsə, dünyamız daha gözəl olar. İlk məhəbbəti ölməyə qoymayanların dünyası məhz bu mənəvi titrəyişdən, həzinlikdən keçir. Elə Vaqif Əliyev də bunları yazar.



■ Dayandur Sevgin